

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZIRLIYI



BAKALAVRİAT SƏVİYYƏSİNİN (ƏSAS (BAZA) ALI TİBB TƏHSİLİNİN)
İXTİSAS ÜZRƏ

TƏHSİL PROGRAMI

İxtisasın (programın) şifri və adı: **050703 – Balıqçılıq**

BAKİ – 2020

BAKALAVRİAT SƏVİYYƏSİNİN “050703 –BALIQÇILIQ” İXTİSASI ÜZRƏ TƏHSİL PROQRAMı

1.Ümumi müddəalar

- 1.1. Bakalavriat səviyyəsinin (əsas (baza təhsilinin “050703–Balıqçılıq” ixtisası üzrə Təhsil Proqrampı (bundan sonra ixtisas üzrə Təhsil Proqrampı) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də “Ali təhsilin bakalavriat əsas (baza) təhsili səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı”na uyğun hazırlanmışdır.
- 1.2. Təhsil Proqrampının məqsədləri aşağıdakılardır:
 - Ixtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərcivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığını aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübəkeçmə, işədüzəlmə və təhsilini artırma imkanlarını müəyyənmişdir;
 - Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri baredə məlumatlaşdırır;
 - Təhsil Proqrampı üzrə kadr hazırlığının bu programa uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlaşdırmaq.
- 1.3. Təhsil Proqrampı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və “050703–Balıqçılıq” ixtisası üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir.
- 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhl müəsisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. Ixtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər.

2.Məzunun kompetensiyaları

- 2.1. *Təhsil Proqrampının sonunda məzun aşağıdakı ümumi kompetensiyalara yiyələnməlidir:*
 - Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
 - Ixtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
 - Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətinə;
 - Milli dövlətimizin qarşılaşduğu təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
 - İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
 - Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
 - Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
 - Məsələlərin həlli üçün əlavə məlumat resurslarının müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
 - Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümmükləşdirmək və tətbiq etmək bacarıqlarına;
 - Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
 - Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına;

- Bılık və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına;
- Mürekkeb sistemləri təhlil etmək, əlaqələri aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək (sistemi düşüncə kompetensiyası);
- Gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyəti, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklikləri nəzərə almaq (proqnostik kompetensiya);
- Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçekləşdirilməsi bacarığı (strateji baxış kompetensiyası);
- Başqalarından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini anlamaq (empatiya)qrupda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak (kollektiv iş kompetensiyası) etmək;
- Qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və fəaliyyətini kritik qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı diskusiyalarda öz mövqeyini müdafiə etmək (tənqididə düşüncə kompetensiyası);
- Cəmiyyətdə öz rolunu tənqididə qiymətləndirmək (özünüdərketmə kompetensiyası);
- Mürekkeb problemlərin həlli məqsədilə problemə yönəlik fərqli yanaşmalardan istifadə bacarığı, sadalanan kompetensiyalar əsasında kompleks və ədaletli qərarların qəbulu (problemən kompleks həlli kompetensiyası);
- Fərqli baxış və yanaşmaların dərk edilməsi və kompleks təhlili, geniş integrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi (multikultural yanaşma və açıqlıq);
- Sahələrarası yanaşmaların formalaşdırılması və qərarların qəbulu bacarığı (sahələrarası kommunikasiya).

2.2. Məzunun peşə kompetensiyalarına qoyulan tələblər:

- Balıqcılıqda seleksiya işlərini aparmaq, seleksiya işləri aparılan zaman balıqların bioloji əlamətlərində baş verə biləcək dəyişiklikləri əvvəlcədən təxmin etməyi bacarmaq;
- Seleksiya və təbiətdə balıqların miqrasiyasını (qidalanma, qışlama, çoxalma) izləmək məqsədilə onların işaretlənmə usullarını bilmək;
- Balıqların bədən formasına, daxili orqanlarına və davranış xüsusiyyətlərinə görə növünü təyin etmək;
- Balıqları bir su hövzəsindən digərinə köçürərkən onların fizioloj göstəricilərində uyğunlaşma ilə əlaqədar baş verə biləcək dəyişiklikləri izləməyi və lazımı tədbirləri həyata keçirməyi bacarmaq;
- Dəyirmiağızlı və digər balıqların bədən quruluşuna, dəri örtüyünə, skeletinə, əzələ sisteminə, həzm orqanlarına, tənəffüs orqanlarına, qan-damar sisteminə, ifrazat orqanlarına, cinsiyyət sisteminə və sinir sisteminə dair biliklərə malik olmaq;
- Balıqların mənşəyi və təkamülü, onların müxtəlif ekoloji qruplarına dair mövcud biliklər haqqında məlumatlı olmaq;
- Süni üsulla balıqlardan kürü və toxum almayı, onları mayalandırmağı, mayalanmış kürüləri inkubasiya etməyi, inkubasiya aparatlarında işləməyi, balıq sürfələrini yetişdirməyi bacarmaq;
- Balıqların süni yetişdirildiyi su hövzələrində suyun hidrokimyəvi göstəricilərini müəyyən etməyi, balıq körpələrinin və iri fəndlərin yetişdirmə texnologiyasını bacarmaq;
- Balıq yemlərinin hazırlanması usullarını, balıqların yemlənmə normalarını müəyyən etməyi, heyvan və bitki mənşəli yemlərin qida dəyərini təyin etməyi, su hövzələrinin təbii qida məhsuldarlığını müəyyənləşdirməyi bacarmaq;
- Müxtəlif növ kənd təsərrüfatı heyvanlarının bioloji-təsərrüfat xüsusiyyətlərini, onların düzgün yetişdirmə və yemlənməsini bacarmaq;

- Müxtəlif növ kənd təsərrüfatı heyvanlarının damazlıq fədlərinin seçilməsini, məhsuldarlığa görə seçmə aparmağı, heyvanların saxlama-bəsləmə qaydalarını bacarmaq;
- Balıq və balıq məhsullarının keyfiyyətinə nəzarət etməyi bacarmaq;
- Təhlükəsizlik qaydaları, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi standartlarından istifadə etməyi bacarmaq;
- Təbii su hövzələrində balıqartırma işlərini həyata keçirməyi bacarmaq;
- sünə yaradılmış su hövzələrində istisəvən və soyuqsevən balıqların yetişdirilməsini bacarmaq;
- Balıqçılığın iqtisadi əhəmiyyətini qiymətləndirmək, balıqçılıq məhsullarından düzgün istifadə olunmasını bacarmaq;
- Balıqçılığa dair materialları toplamaq, onları təhlil və şərh etməyi bacarmaq;
- Əsas və yardımçı göllərdə balıqartırma işlərini bacarmaq;
- tam və natamam sistemli göl və nohur təsərrüfatlarının yaradılma üsullarını bacarmaq;
- Kombinə edilmiş balıq-çəltik, balıq-quşçuluq təsərrüfatlarının iş prinsiplərini, növbəli əmtəəlik məhsulların yetişdirilmə texnologiyalarını bacarmaq;
- İxtiologyanın müasir problemləri, sistematikanın qaydaları, növəmələgəlmə və faunanın formalاشması prosesinə dair mövcüb elmi biliklər haqqında məlumatlı olmaq;
- Azərbaycan ixtiofaunasında yayılmış balıq növləri, onların sistematikadakı yeri, əmtəə keyfiyyətli balıqlar haqqında müasir biliklərə malik olmaq;
- Balıqların bioloji və morfometrik əlamətlərinin ölçülümesi, ədədi orta, orta arifmetrik rəqəm və onun səhvinin hesablanması, müxtəlif balıq populyasiyalarının morfometrik əlamətlərini müqayisə etmək qaydalarını bilmək;
- Balıqların qəfəslərdə yetişdirilməsi qaydalarını, qəfəslərin forma və ölçülərinin onların yerləşdirildiyi su hövzələrinin xüsusiyyətlərindən asılılığını, Azərbaycanda qəfəs balıqçılığı üçün mövcüb olan imkanları bilmək;
- Müasir informasiya texnologiyalarından istifadə etməyi bacarmaq;
- Balıqların bioloji xüsusiyyətləri nəzərə alınmaqla onların yetişdirilməsində konkret texnoloji qərarların qəbul edilməsini əsaslandırmağı bacarmaq;
- Balıqçılıqda müasir avtomatlaşdırma və mexanikləşdirmədən istifadə etməyi bacarmaq;
- Balıqların yetişdirilməsi, yemləndirilməsi və saxlanmasında dəyişikliklərin təsirini proqnozlaşdırmağı bacarmaq;
- Balıqların morfoloji və bioloji xüsusiyyətləri barədə biliklərə əsaslanaraq balıqçılıqda qiymətləndirmə aparmağı bacarmaq;
- Balıqların səmərəli (göl, nohur, hovuz, qəfəs, qapalı su təchizatı sistemlərində) artırılmasını bacarmaq;
- Balıqların yetişdirilməsi, onların davranışları və xəstəlikləri haqqında mövcüb olan müasir biliklərə əsaslanaraq məhsuldar, idman ovu və dekorativ balıqlardan məqsədə uyğun şəkildə səmərəli istifadə etməyi bacarmaq;
- İstehsal heyətini, eləcə də əhalini qəza, istehsalat və təbii fəlakətlərin mümkün nəticələrindən qorumağın əsas metodlarına sahib olmayı bacarmaq;
- Balıq ovu alətləri və üsulları haqqında məlumatlı olmaq, balıq ovu alətlərinin iş prinsiplərini bilmək, onlardan istifadə etmək bacarığına malik olmaq;
- Balıq və balıq məhsullarının istehsal texnologiyalarını, onların istehsalında istifadə olunan avadanlıqlardan istifadə etməyi bacarmaq;
- Balıq xəstəliklərini müəyyən etməyi, onlara qarşı profilaktik və müalicə tədbirlərini bacarmaq;
- Ekoloji amillərin balıqçılıq məhsullarına təsirini müəyyənləşdirməyi bacarmaq;
- Canlı balıq yemlərini yetişdirməyi bacarmaq.

3.Təhsil Proqramının strukturu

3.1. “050703-Balıqcılıq” ixtisası Təhsil Proqramı 240 (əyani təhsil forması -4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürürlər:

| Fənlərin sayı | Fənnin adı | AKTS krediti |
|--|--|--------------|
| Ümumi fənlər -30 AKTS | | |
| 1 | Azərbaycan tarixi Bu fənn Azərbaycanın dövlətçilik ənənələrinin yaranması, formalaşması və inkişafını sistemli şəkildə, xronoloji ardıcılıqla öyrənir, Azərbaycan dövlətçiliyinin formalaşmasında siyasi, ideoloji, iqtisadi, mədəni amillərin rolunu təhlil və tədqiq edir, müasir dünyada Azərbaycan dövlətinin yeri və rolunu sistemli təhlil edilir. | 5 |
| 2 | Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşilanmasına xüsusi diqqət yetirilir. | 4 |
| 3 | Xarici dildə işgüzar və akademik kommunikasiya Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşilanmasına xüsusi diqqət yetirilir. | 15 |
| Seçmə fənlər 6 AKTS (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İxtisasın spesifikasiyasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.) | | |
| 4 | Fəlsəfə Sosiologiya Azərbaycan Respublikasının Konstitusiyası və hüququn əsasları Etika və estetika Multikulturalizmə giriş Sahibkarlığın əsasları və biznesə giriş | 3 |
| 5 | Aqrar sahədə informasiya texnologiyaları (ixtisas üzrə) Kənd təsərrüfatında informasiyanın idarə edilməsi (ixtisas üzrə) Məntiq Politologiya | 3 |
| | CƏMI | 30 |
| İxtisas fənləri | | |

| | | |
|----|--|---|
| 6 | Riyaziyyat Bu fənn çərçivəsində tələbələr ali riyaziyyatın əsas anlayışlarını, tərifləri və vasitələrini, onların müasir cəmiyyətin inkişafında tətbiqini, nəzəri əsasları, diferensial tənlikləri, ehtimal nəzəriyyəsi və riyazi statistikanı öyrənir. Tələbələrə məntiqi düşünmək, əsas ifadələri sübut etmək, anlayışlar arasında məntiqi əlaqə qurmaq, müstəqil qərar vermək, ali riyaziyyatın klassik problemlərini, diferensialın həllini, ehtimal nəzəriyyəsi və riyazi statistikanın tənliklərini və problemlərini müxtəlif üsullarla həll etmək bacarıqları aşilanmalıdır. | 5 |
| 7 | Ümumi kimya Qeyri-üzvi və analitik kimya. Atomun quruluşu; molekulların quruluşu; oksidləşmə reduksiya reaksiyaları; məhlullar; elektrolitik dissosiasiya; kompleks birləşmələr; elekrokimyevi proseslər. Torpağın, suyun, toxumaların, qanın, yemin, zülalların və yağların tərkibi; Analitik təhlil aparma; Analitik təhlil aparmaqla ekologianın vəziyyəti, ərzaq məhsullarının qidalılığı və zərərliliyinin aşkar olunması. Üzvi kimya. Kimyəvi xammal mənbələri və onların işlənmə yolları; karbohidrogenlər; spirtlər; aldehid və ketonlar, karbon turşuları və onların törəmələri, sulu karbonlar, azotlu üzvi birləşmələr və bioloji fəal üzvi birləşmələr. Canlı orqanizmlərin əsasını təşkil edən üzvi maddələrin tərkib və xassələri; onlarda gedən inkişaf və böyüməni, maddələr mübadiləsini və metabolizm mexanizmini. Insektisidlər, herbisidlər, funksidlər və digər preparatların tərkibi. | 4 |
| 8 | Bioloji kimya Canlıların kimyəvi təbiəti və həyat hadisələri; maddələr mübadiləsi; canlı orqanizmlərde (bitki, heyvan, insan) və ərzaq məhsullarındaki üzvi və qeyri-üzvi birləşmələr; Növləri: statik biokimya, dinamik biokimya və funksional biokimya. Statik biokimya: orqanizmin əsasını təşkil edən sulu karbonlar, yağlar, zülallar və nuklein turşuların, eyni zamanda maddələr mübadiləsinin tənzimində iştirak edən vitaminlər, fermentlər və hormonlar; Dinamik biokimya: maddələr və enerji mübadiləsi; Funksional biokimya: canlı orqanizmlərin üzv və toxumalarında bitki və heyvan mənşəli ərzaq məhsullarında maddələr mübadiləsinin xüsusiyyətləri. | 4 |
| 9 | Heyvandarlığın əsasları Müxtəlif növ kənd təsərrüfatı heyvanlarının əcdadi, mənşəyi, bioloji-təsərrüfat xüsusiyyətləri; heyvanların düzgün yetişdirilməsi və yemləndirilməsinin təşkili; damazlıq heyvanların seçilmə qaydası, heyvanların saxlanma-bəslənmə formaları, heyvanların kökəldilmə formaları; heyvanların məhsuldarlığından asılı olaraq, tələb olunan yemlərin istehsalı və tədarükü, heyvanların çıxdaş edilmə müddətləri və formaları. Xüsusi heyvandarlıq. İribuynuzlu, xırdabuynuzlu və müxtəlif növ quşların məhsuldarlıq istiqamətinə görə sürü və naxırların təşkili, heyvandarlıq və quşçuluq məhsullarının istehsal texnologiyaları. Vəhşi heyvandarlığın əsasları. | 7 |
| 10 | Biofizika Bu fənn çərçivəsində biooji proseslərin kinetika və termodinamikası, biopolimerlərin fəza quruluşu və elektron xassələri, globulyar zülalların dinamik xassələri, biomembranların struktur-funksional təşkili, membranlardan maddələrin daşınması və bioelektrogenez, biomembranlarda enerjinin transformasiyası, fotobioloji proseslərin ilkin mexanizmləri, ionlaşdırıcı şüaların təsirinin biofiziki mexanizmləri öyrənilir. Bu fənnin tədrisine, həmçinin əsas biofiziki tədqiqat metodları ilə tanışlıq da daxildir. | 4 |

| | | |
|----|--|---|
| | Informatika <i>Bu fənn çərçivəsində tələbələr informasiya, onun ölçülməsi, saxlanması və emalı qaydaları, müasir kompüterlər, onların daxili strukturu, əsas və köməkçi qurğuları, funksiyaların, müasir program təminatı və əməliyyat sistemləri, alqoritmləşdirmə, programlaşdırma dilləri və onlardan istifadə qaydaları, müasir dövrde geniş istifadə olunan tətbiqi proqramlar və onlardan istifadə qaydaları, qrafiki redaktorlarla işləmək, verilənlər bazası, onların strukturu, yaradılması və idarə olunmasının əsas prinsipləri, kompüter qrafikası, lokal və global kompüter şəbəkələri, onların iş prinsipi, informasiya təhlükəsizliyi və onun təmin olunması qaydaları, internet və ondan istifadə qaydalarını mənimseməlidirlər. Informatikanın ixtisas sahəsində tətbiqi metodlarını öyrənməli, ixtisas sahəsinin müxtəlif məsələlərin həllində kompüter texnologiyalarının tətbiqini bacarmalıdırılar.</i> | 4 |
| 11 | Latin dili <i>Balıqçılıq terminologiyasının nəzəri əsasları; orfoepiya və orfoqrafiya; latin dilinin qrammatikası; qədim yunan dilinin qrammatikasında müşahidə olunan dəyişikliklər; xəstəlik tarixinin latin dilində tərtibi; anatomiq, klinik, kimyəvi, botaniki və zooloji terminologiya.</i> | 3 |
| 12 | Mikrobiologiya və toksikologiya <i>Mikrobiologiya Mikroorganizmlər haqqında anlayış; mikroorganizmlərin müxtəlifliyi; bakteriyalar, mikroplazmalar, viruslar, aktinomisətlər, göbələklər, yosunlar, ibtidailər. Mikroolların qısa səciyyəsi, yayılması və təbiətdə maddələr dövranında rolu; mikroorganizmlər və xəstəliklər. Patogenlik və immunitet; mikrob əleyhinə preparatlar; mikroorganizmlərin sistematikası; morfolojiyası və quruluşu; mikroorganizmlərin fiziologiyası; kimyəvi tərkibi. Qidalanması və metabolizm: tənəffüs; boyatma və çoxalması, təbiətdə yayılması; texniki, fiziki, kimyəvi və bioloji amillərin mikroorganizmlərə təsiri; infeksiya və immunitet haqqında təlim; mikroorganizmlərin genetikası.</i> | 7 |
| 13 | Toksikologiya <i>Balıq və balıq məhsullarından zəhərlənmələr haqqında anlayış, zəhərli maddələrin və zəhərlənmələrin təsnifikasi, toksikodinamikanın mahiyyəti, profilaktikanın ümumi prinsipləri, heyvanlar, baliqlar və faydalı həşəratlar üçün təhlükə doğuran müxtəlif mənşəli zəhərlərin əsas qrupları; kimyəvi toksikozlar, fitotoksikozlar, mikotoksikozlar; heyvan mənşəli zəhərlər tərəfindən baş verən toksikozlar; yemlərin, suyun və patmaterialın kimyəvi-toksikoloji müayinəsi.</i> | |
| 14 | Su bitkili <i>Suda bitən bitkiler. Bitki hidrofitləri və hidatofitləri, onların xarakterik xüsusiyyətləri. Su bitkilərini öyrənmə xüsusiyyətləri. Su hövzələrinin öz-özünü təmizlənməsində rolü. Faydalı və zərərli su bitkili. Kanallarda, nohurlarda, göllərdə və digər su hövzələrində gur inkişaf edən su bitkili. Su bitkilərini məhv etmək üçün istifadə olunan herbicidlər. Balıqların yemini təşkil edən su bitkiliini yetişdirmək üçün istifadə olunan aqrotexniki avadanlıqlar. Su bitkili: buynuzyarpaq, suzanbağı, süsənbər, oxyarpaq, acı qızı, qamış, suoxu, sufındığı, elodeya, bir çox yosunlar. Quşların qidalanmasında su bitkilərinin meyvə və toxumlarının əhəmiyyəti.</i> | 3 |
| 15 | Geodeziya <i>Geodeziya haqqında anlayış. Yerin bütövlükdə və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçüləri, xəritə və planlarda təsviri. Müxtəlif növ mühəndisi məsələlərin həllini təmin etmək üçün yer üzərində ölçmələrin yerinə yetirilmə metodları. Geodeziyanın bölmələri: "Sferoidik geodeziya", "Fiziki geodeziya", "Peyk geodeziyası", "Geodezik astronomiya", "Kosmik geodeziya", "Geodeziya ölçmələrinin riyazi hesablanması nəzəriyyəsi (Tarazlaşdırma nəzəriyyəsi)", "Topoqrafiya", "Tətbiqi (mühəndisi) geodeziya", "Alətşünaslıq və metrologiya", "Geodezik ölçmə metodları". Geomatika, GPS, PZ-90, WGS-84, Miqyas (xəritə), Bucaq ölçümü standartları. Balıqçılıq təsərrüfatlarının qurulması zamanı torpağın forma və ölçüləri.</i> | 3 |

| | | |
|----|---|---|
| | Ümumi ixtiologiya Çənəsizlər və ya entobronxiata; dəyrmiağızlılar sinfi; dəyirmiağızlıların bədən forması; dəri örtüyü; skeleti; əzələ sistemi; həzm orqanları və qidalanması; tənəffüs orqanları və qaz mübadiləsi; qan-damar sistemi və qan dövrəni; ifrazat orqanları və su-duz mübadiləsi; cinsiyyət sistemi və çoxalması; sinir sistemi və hiss orqanları; balıqlar sinifüstünün ümumi xarakteristikası; balıqların mənşəyi və təkamülü; qığırdaqlı balıqlar sinfinin ümumi xarakteristikası; xarici quruluşu; dəri örtüyü; skeleti, əzələ sistemi; həzm orqanları, tənəffüs orqanları və qazlar mübadiləsi; qan-damar sistemi və qan dövrəni; ifrazat orqanları və su-duz mübadiləsi; cinsiyyət sistemi və çoxalması; mərkəzi sinir sistemi və hiss orqanları. Sümüklü balıqlar sinfinin ümumi xarakteristikası; dəri örtüyü və onun törəmələri; ox, kəllə və ətraf skeleti; əzələ sistemi; həzm orqanları; tənəffüs orqanları və qazlar mübadiləsi; ikicürtenəffüslü balıqların tənəffüs orqanları; qan-damar sistemi, arteriya və vena sistemi; qanın oksigen tutumu; ifrazat orqanları və su-duz mübadiləsi; ikicürtenəffüslü balıqlarda su-duz mübadiləsi; cinsiyyət sistemi və çoxalma xüsusiyyətləri; daxili və xarici mayalanma; monosikl və polisikl balıqlar; abiotik və biotik amillərin balıqlara təsiri; balıqların ekoloji qrupları: dəniz balıqları, şirin su balıqları, keçici və yarımkəcici balıqlar; balıqların boyu və yaşı. | 8 |
| 16 | Balıqların morfolojiyası və fiziologiyası Balıqların hərəkət orqanları sisteminin ümumi xarakteristikası; skelet, sümük və fəqərə birləşmələri, əzələ, dəri örtüyü (pulcuqlar) orqanları, daxili orqanlar, həzm sistemi orqanları, tənəffüs sistemi orqanları, sidik ifrazat sistemi orqanları, çoxalma orqanları sistemi, ürək-damar sistemi orqanları, qan dövrəni, sinir sistemi orqanlarının quruluş xüsusiyyətləri; toxuma haqqında təlim; toxumaların mənşəyi; birləşdirici, əzələ, sinir toxumalarının quruluşu, morfoloji funksional təsnifikasi; orqanların histoloji quruluşunun qanuna uyğunluqları. | 7 |
| 17 | Balıqların fiziologiyası haqqında ümumi anlayış; orqan və toxumaların özünü tənzimləmə xassələri; müxtəlif növ balıqların həzm prosesinin xüsusiyyətləri; qan, qan dövrəni sisteminin fiziologiyası; tənəffüs və biokimyəvi proseslərin fizioloji xüsusiyyətləri; oksidləşmənin əhəmiyyəti; ikicürtenəffüslü balıqlarda ağ ciyərlərin tənəffüs prosesində iştirakı; maddələr və enerji mübadiləsi; inkişaf, çoxalma, sinir və əzələ fiziologiyası; mərkəzi sinir sistemi fiziologiyası; qıcıq və ona cavab reaksiyası; duyu, görmə, lamisə, dadbilmə prosesinin mahiyyəti; stresslər. | 7 |
| 18 | Balıqların yetişdirilmə texnologiyası Balıqların yetişdirilməsinin nəzəri əsasları; süni üsulla balıqların artırılması; süni çoxaldırılma işinin təşkili; soyuq su sevən balıqların (qızılıbalıqların, forellerin və s.) yetişdirilməsi; soyuq su sevən balıqlardan kürü və toxum mayesinin alınması; qızılıxallı balıqların kürülərin mayalandırılması; inkubasiya aparatları və onların işləmə prinsipləri; soyuq su sevən balıqların mayalandırılmış kürülərinin inkubasiya aparatlarına yerləşdirilməsi normaları; inkubasiya aparatlarında soyuq su sevən balıqların sürfələrinin çıxım normaları; soyuq su sevən balıq sürfələrinin və körpələrinin qidalandırılması, balıq körpələrinin böyüdülməsi; soyuq su sevən balıqlara suyun hidrokimyəvi göstəricilərinin təsiri; soyuq su sevən balıqların məhsuldarlıq göstəriciləri, damazlıq işinin təşkili. İsti su sevən balıqların (nərəkimi, çəkikimi, naxakimi və s.) yetişdirilməsi; isti su sevən balıqlardan kürü və toxum mayesinin alınması, kürülərin mayalandırılması; isti su sevən balıqların mayalandırılmış kürülərinin inkubasiya aparatlarına yerləşdirilməsi normaları; inkubasiya aparatlarında isti su sevən balıqların sürfələrinin çıxım normaları; isti su sevən balıq sürfələrinin və körpələrinin qidalandırılması, balıq körpələrinin böyüdülməsi; isti su sevən balıqlara suyun hidrokimyəvi göstəricilərinin təsiri; balıqların məhsuldarlıq göstəriciləri, törədici balıq sürüllerinin saxlanması qaydaları. | 7 |

| | | |
|----|---|---|
| 19 | Balıqların yemləndirilmə texnologiyası Balıqların yemləndirilməsinin nəzəri əsasları; balıq yemlərinin hazırlanması; balıqların yemləndirilməsi və həzmolunma prosesləri; balıqların yem tələbatı; canlı balıq yemləri və onların əhəmiyyəti; yem komponentlərinin xüsusiyyətləri; heyvan və bitki mənşəli yem komponentləri; mikrobioloji və kimyəvi sintez üsulları; premikslər; antioksidantlar. Balıqlar üçün qarışq yemlərin hazırlanması üsulları; qarışq yemlərin keyfiyyətinin qiymətləndirilməsi; qarışq yemlərin tərkibinin analizi metodları; karpların yemləndirilməsi; qızılbalıqların yemləndirilməsi; nərlərin yemləndirilməsi; müxtəlif şirkətlərin, o cümlədən "Aller Akva" kompaniyası və onun istehsal etdiyi yem məhsulları; yemləmədə yem əmsali; balıqların yemləmə texnologiyasının tətbiqi və onun təkmilləşdirilməsi. | 8 |
| 20 | Balıqların seleksiyası və genetikası Seleksiyanın məzmunu, məqsədi və vəzifələri; əhliləşdirmə seleksiyanın ilk mərhələsi kimi; seleksiyanın metodları; seleksiyanın genetik əsasları; ovogen, spermotogen; balıqcılıqda seleksiyanın əsas istiqamətləri; seleksiya obyekti kimi balıqların bioloji xüsusiyyətləri; balıqların eksterjer və interjer əlamətləri; balıqların seleksiyasında seçmənin formaları; inbridinq və autbridinq; cinsiyyətin tənzimlənməsi; seleksiya metodları əsasında reproduktiv balıq sürülerinin yaradılması prinsipləri; seleksiya məqsədilə balıqların işarələnməsi metodları. | 4 |
| 21 | Balıq məhsullarının gigiyenası Balıq və balıq məhsulları qiymətli əvəzolunmaz qida məhsulu kimi; balıqcılıq kənd təsərrüfatının ən gəlirli sahəsi kimi; balıqcılıq sektorunun uğurlu inkişafında baytarlıq və sanitariya qaydalarının əhəmiyyəti; balıq və balıq məhsullarının epizootik müayinəsi; balıqlarda yoluxucu və yoluxucu olmayan xəstəliklərin vaxtında diaqnozu, müalicəsi və nəzarət tədbirlərinə peşəkar yanaşma; su obyektlərinin epizootik rifahi, yüksək keyfiyyətli balıq və balıq məhsulları əldə etmək üçün baytarlıq xidmətləri; balıqcılıq təsərrüfatlarının quruluşu, balıqların biologiyası, patologiyası və biotexnologiyası sahəsində biliklər. | 4 |
| 22 | Mülki müdafiə Mülki müdafiə üzrə sülh və müharibə dövründə baş verən fövqəladə hallarda yaranmış zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi, əhalinin mühafizəsinin öyrədilmesi və təşkili; fövqəladə hallarda tələbə və müəllim heyətinin fəaliyyəti; mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodikası; müasir qırğıın vasitələri ilə zədələnmişlərə ilk tibbi yardım göstərməkdə, bakterioloji zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir tətbiq etməkdə əməli vərdişlərin aşılanması. | 3 |
| 23 | Əməyin mühafizəsi Əmək fiziologiyasının əsasları və hayat fəaliyyəti üçün səmərəli şərait; yaşayış mühitinin təhlükəli və zərərli amilləri, texnoloji proseslərin təhlükəsizliyinin ekologiyasının yüksəldilməsinin ümumi üsul və vasitələri; ekobiomühafizə texnologiyası; fövqəladə vəziyyətlərdə texniki sistemlərin normal işləməsini təmin edən üsullar və vasitələr. | 3 |

| | | |
|----|--|---|
| | Balıq təsərrüfatlarında tədqiqat üsulları Azərbaycanda balıqcılığın müasir vəziyyəti və inkişafı; dünyada akvakultuta və marikulturalın inkişafı; balıqcılıq təsərrüfatı yaratmaq üçün tələb olunan şərtlər; balıqların iqlimləşdirilməsi; balıqcılıqda aparılan melorasiya tədbirləri; göl (nohur), qəfəs, hovuz və qapalı balıqcılıq təsərrüfatlarında balıqların böyümə və inkişafının tədqiqi; təbi və sünü balıqcılıq təsərrüfatlarında balıq yemlərinin miqdarının müəyyən edilməsi üsulları; balıqların qışlamasının təşkili qaydaları; balıqcılıq təsərrüfatlarında intensivləşdirmənin kompleks tədbirləri; suyun duzluluğunun və qələviliyinin müəyyən edilməsi üsulları; balıqların sünü göllərdə yemləndirilmə üsulları; balıq sürfələrinin zavod usulu ilə alınması; balıq yemlərin kimyəvi tərkibi və qidalılığının müəyyən edilməsi üsulları; balıqlara veriləcək yemin miqdarının təyini üsulları. | 4 |
| 24 | Balıqcılığın əsasları Balıqcılığın iqtisadi əhəmiyyəti; balıqların növ müxtəlifliyi, onların yetişdirilməsi; balıqların qidalı maddələrlə zingin olan yemlərlə düzgün yemləndirilməsi; balıqlarda yaşdan asılı olaraq kütlə dəyişkənliyi; əmtəəlik balıqların uzunluq və kütlə göstəriciləri; balıq xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri; balıqlar yetişdirilən göllərdə suyun hidrokimyəvi göstəriciləri; inkişaf etmiş ölkələrin balıqcılıq təcrübəsi, dünyada, o cümlədən Azərbaycanda balıqcılığın yaranma tarixi; balıqcılıq təsərrüfatlarında yetişdirilən balıq formalarının vəhşi əcdadları; balıqların təsərrüfat əhəmiyyəti, Azərbaycanda aparılmış ixtioloji tədqiqatlar, dünyada, o cümlədən Azərbaycanda balıqcılığın müasir vəziyyəti. | 6 |
| 25 | Göl balıqcılığı Dünyada, o cümlədən Azərbaycanda göl balıqcılığı haqqında ümumi məlumat; balıqartırma gölləri; əsas göllər; yardımçı göllər; tam və natamam sistemli balıqcılıq gölləri; göl balıqcılıq təsərrüfatlarında istifadə olunan avadanlıqlar; göl balıqcılığının obyektləri; əmtəəlik balıqcılığın dövriyyəsi; intensiv göl balıqcılığı; göllərdən balıqların ovlanması. | 6 |
| 26 | Xüsusi ixtiologiya Ixtiologyanın müasir problemləri; sistematikanın qaydaları; növəmələgəlmə və faunanın formallaşması prosesi; xordalılar tipi; çənəlilər yarımtipi; çənəsizlər sinifüstü; dəyirmiağızlılar sınıfı; balıqlar sinifüstü; qığırdaqlı balıqlar sınıfı; qığırdaqlı balıqlar sınıfının qısa xarakteristikası; sümüklü balıqlar sınıfının təsnifikasi; ali sümüklü balıqların qısa xarakteristikası; Azərbaycan faunasında yayılmış balıq dəstələri, fəsilələri, cinsləri, növ və yarımnövləri; balıqların coğrafi yayılması; balıqların filogenezi və əcdadları. | 4 |
| 27 | Balıqların biometriyası Azərbaycan sularında ixtioloji tədqiqatların aparılması metodları; balıqların sistematikasına dair tədqiqatlar; biometriya bir elm kimi; seçmə üsulu və ilkin məlumatların qruplaşdırılması; balıqların morfometrik əlamətlərinin ölçülməsi qaydaları; ədədi orta və variasiya cərgələri; variasiya əmsali; orta arifmetrik rəqəm və onun sehv; orta kvadratik kənaraçixma; balıqların başlıca morfometrik əlamətlərinin statistik qiymətləndirilməsi; statistik metod; korelyasiya əmsali; balıqların morfometrik əlamətləri arasındaki fərqi (M _{diff}) qiymətləndirilməsi; differensiya müqayisəsi (cərgələri); t-student kriteriyası; balıqların cinsiyyəti və cinsiyyət yetkinliyi; balıqların məhsuldarlığının təyin edilmə üsulları; balıq ehtiyatlarının qiymətləndirilməsi və mümkün balıq ovunun təyin edilməsi qaydaları. | 4 |
| 28 | | |

| | | |
|---|---|---|
| 29 | Qəfəs balıqcılığı Balıq yetişdirilən qəfəslərin forma və ölçüləri; qəfəslərin yerləşdirildiyi su hövzələrinin xüsusiyyətləri; qəfəslərin quraşdırılması qaydaları; qəfəslərə qulluq qaydaları; qəfəslərdə saxlanılan soyuq su sevən balıqlar; qəfəslərdə saxlanılan isti su sevən balıqlar; qəfəslərdə balıqların süni və təbii yemlə yemləndirilməsi üsulları; satış üçün balıqların qəfəslərdə saxlanması normaları; Azərbaycanda mövcud olan qəfəs balıqcılığı; Azərbaycanda qəfəs balıqcılığı üçün mövcud imkanlar. | 5 |
| 30 | İstehsalın iqtisadiyyatı və marketing İstehsalın iqtisadiyyatı və onun spesifik xüsusiyyətləri, (müəssisə, birlik) iqtisadi nəzəriyyəni mənimsemək; bazar münasibətləri şəraitində istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yollarının, aqrar islahatın mahiyyətinin araşdırılması, elmi-texniki tərəqqinin nailiyyətləri, torpaq, əmək və maddi resurslardan səmərəli istifadə etməklə, məhsul istehsalının artırılması. Marketing biznesin fəlsəfəsi kimi, marketing bir sistem kimi, marketing sistemində bazar, marketing-miss; mal, mal siyasetinin əsas vasitələri ; malların işlənmə mərhələləri və malların həyat dövrü; marketing sistemində qiymətin əmələ gəlməsi; satış fəaliyyəti; kommunikasiya fəaliyyəti; müəssisənin marketing fəaliyyətinin idarə olunması sistemi; ticarət müəssisələrinin marketing fəaliyyəti. | 3 |
| CƏMI AKTS | | |
| ALI TƏHSİL MÜƏSSİSƏSİ TƏRƏFİNDƏN MÜƏYYƏN EDİLƏN FƏNLƏR¹ (seçmə fənlər) 60 - AKTS | | |
| Burada olan fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır. | | |
| CƏMI AKTS | | |
| TƏCRÜBƏLƏR VƏ BURAXILIŞ YEKUN DÖVLƏT ATTESTASIYASI- 30 AKTS | | |
| Tədris təcrübəsi | | |
| <ul style="list-style-type: none"> ▪ Balıqcılığın əsasları | | |
| İstehsalat təcrübələri | | |
| <ul style="list-style-type: none"> ▪ Süni yolla balıqların artırılması ▪ Balıq ovu üsulları və alətləri ▪ Təbii su hövzələri balıqcılığı | | |
| Buraxılış Yekun Dövlət Attestasiyası | | |
| CƏMI | | |
| CƏMI TƏHSİL PROGRAMI ÜZRƏ | | |
| 240 | | |

¹Bu fənlər professor-müəllim heyətinin təcrübəsi, tədqiqat infrastruktur, yerli və beynəlxalq iş imkanları nəzərə alınaraq ali təhsil müəssisəsi tərəfindən təklif edilir. Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər tələbələr üçün seçmə xarakteri daşımalı, eləcə də tələbələrin xarici mübadilə proqramlarında iştirakına şərait yaratmalıdır.

4.Tədris və öyrənme

- 4.1. Tədris və öyrənmə mühiti elə təşkil olunmalıdır ki, tələbələr təhsil programında nəzərdə tutulan təlim nəticələrini əldə edə bilsinlər.
- 4.2. Tədris və öyrənmə metodları müvafiq sənədlərdə (məsələn, müəllimin sillabusunda və s.) təsvir edilməli və ictimaiyyətə (məsələn, universitetin vəb səhifəsində, programın broşurlarında və s.) açıq olmalıdır.

- 4.3. Tədris və öyrənmə metodları innovativ təhsil təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Tədris və öyrənmə metodlarının müntəzəm şəkildə təkmilləşdirilməsi universitetin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 4.4. Təlim prosesində fərqli tədris metodlarından istifadə edilməlidir. Bu metodlar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək tədris və öyrənmə metodlarına aşağıdakılardan nümunə olaraq göstərmək olar:

- mühazirə, seminarlar, praktiki tapşırıqlar;
- təqdimatlar və müzakirələr, debatlar;
- müstəqil iş/araşdırma (məsələn, praktiki nümunələrlə iş);
- layihələr;
- problemlərə əsaslanan tədris;
- sahə işləri;
- rol oyunları;
- hesabatlar;
- qrup qiymətləndirməsi;
- ekspert metodu;
- video və audio konfrans texnologiyaları;
- video və audio mühazirələr;
- distant təhsil;
- simulyasiyalar və s.

Qeyd: sadalanan metodlar ixtisasın spesifikasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- 4.5. Təhsildə nəzəriyyə və praktiki təlim arasında tarazlıq gözlənilməlidir. Əsas diqqət əmək bazarının dəyişən ehtiyaclarına uyğun olaraq praktiki bacarıqların gücləndirilməsinə yetirilməlidir.
- 4.6. Təhsil programı tələbələrin müstəqilliyini dəstəkləməli və ömürboyu təlim konsepsiyasını inkişaf etdirməlidir. Təhsil prosesinin sonunda tələbə hər hansı istiqamətdə müstəqil işləyə bilməli və təhsilini ömürboyu davam etdirməyi bacarmalıdır.

5.Qiymətləndirmə

- 5.1. Qiymətləndirmə elə təşkil olunmalıdır ki, tələbələrin gözlənilən təlim nəticələrini əldə etmələri səmərəli şəkildə ölçüle bilinsin. Bu, əldə olunan irəliləyişi monitoring etməyə, təhsil proqramlarının nəticələrinə hansı dərəcədə nail olduğunu qiymətləndirməyə, eləcə də tələbələrlə fikir mübadiləsinə şərait yaratmağa və təhsil proqramlarının təkmilləşdirilməsi üçün ilkin şərtlərin formalasdırılmasına yardım etməlidir.
- 5.2. Qiymətləndirmə üsulları müvafiq sənədlərdə (məsələn, fənn proqramında, sillabusda və s.) təsvir edilməli və hamı üçün açıq olmalıdır (məsələn, universitetin vəb səhifəsində, proqramın broşurlarında və s.).
- 5.3. Qiymətləndirmə üsulları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Qiymətləndirmə üsullarının müntəzəm şəkildə yenilənməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsi olmalıdır.
- 5.4. Tədris prosesində fərqli qiymətləndirmə üsullarından istifadə edilməlidir. Bu üsullar tələbəyönümlü yanaşmanı və tələbələrin təlim prosesindəki fəal rol oynamasını təşviq etməlidir. İstifadə edilə biləcək qiymətləndirmə üsullarına nümunələr:
- yazılı tapşırıqlar;
 - bilik və bacarıqlara dair testlər, kompyuter əsaslı testlər;
 - şifahi təqdimatlar;
 - sorğular;
 - açıq müzakirələr;
 - praktika hesabatları, sahə işləri hesabatları;
 - praktikada, laboratoriyyada müşahidələrə əsasən bacarıqların qiymətləndirilməsi;
 - layihə işlərinə dair hesabatlar;

- portfolionun qiymətləndirilməsi;
- frontal sorğu;
- qrup şəklində və özünü qiymətləndirmə;
- və s.

Qeyd: sadalanan üsullar fənnin spesifikasiyasından asılı olaraq seçilə və (və ya) dəyişdirilə bilər.

- Təlim nailiyyətlərinin qiymətləndirilməsində istifadə olunan üsullar aydın müəyyənleşdirilmiş meyarlara əsaslanmalı və təhsil müddətində tələbənin əldə etdiyi bilik, bacarıq və qabiliyyət səviyyəsini düzgün və etibarlı şəkildə müəyyən etməyə imkan verməlidir. Təlim nəticələrinin qiymətləndirilməsi zamanı müəllimlər şəffaflıq, qərəzsizlik, qarşılıqlı hörmət və humanistlik prinsiplərini rəhbər tutmalıdır.
- Tələbələrə müəllimlərlə/qiymətləndiricilərlə təhsillərinin bütün aspektlərini, o cümlədən qiymətləndirmə prosesini müzakirə etmək imkanı verilməlidir. Ali təhsil müəssisəsi qiymətləndirmə prosesi, yaxud qiymətlə bağlı apelyasiya prosedurlarını müəyyən etməlidir.
- Akademik etika təhsil prosesində önəmli yer tutur. Tələbələrə akademik dürüstlüyə riayət etmək, plagiarizm problemini anlamaq öyrədilir. Onlar intellektual əməyin əqli mülkiyyət hüquqları barəsində məlumatlandırılmalıdır.

6. Programın və hər bir fənnin təlim nəticələri

- Təhsil programının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənleşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.
- Təlim nəticələri hər bir ali təhsil müəssisəsi tərəfindən Əlavə 1-dəki formaya uyğun olaraq müəyyənleşdirilir. Təlim nəticələri matrisində (Əlavə 2) fənlərlə təlim nəticələri arasındaki əlaqə əks olunmalıdır.
- Təhsil Programının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.

7. İnfrastruktur və kadr potensialı

- “050703–Balıqcılıq” ixtisasının təhsil programına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslerin aparılması, təcrübələrin keçirilməsi və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müvafiq IKT ilə təchiz olunmuş auditoriyalar, açıq və qapalı baqışqyetişdirmə laboratoriysi, hovuzlar, süni göllər, akvarimular ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
- Ali təhsil müəssisələrinin professor-müəllim heyəti bir qayda olaraq elmi dərcəyə malik olmalıdır. Digər müəssisələrdən də mütəxəssislər tədrisə cəlb oluna bilərlər.

8. Təcrübə

- Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önemlidir. İxtisas xüsusiyyətindən asılı olaraq təcrübənin təşkili qaydaları ali təhsil müəssisəsi tərəfindən müəyyən oluna bilər.
- Təcrübə Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda, balıqcılıq məhsullarının istehsalı və emalı müəssisələrində, fərdi sahibkar təsərrüfatlarında, tədqiqat laboratoriyalarında (eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, universitet, yaxud beynəlxalq təşkilat və şirkətlərdə və s.) təşkil oluna bilər.
- Təcrübənin əsas vəzifələri aşağıdakılardan ibarətdir: tələbənin aldığı nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək; ixtisasın profilindən və xüsusiyyətindən asılı olaraq yeni texnologiyalarla, iş usulları ilə, elmi-tədqiqatlarla və digər məsələlərlə tanış etmək; tələbələrdə işgüzarlıq, təşkilatçılıq və

kommunikativ vərdişləri aşılamaq; tələbələrin kompüter texnologiyaları sahəsindəki biliklərini təkmilləşdirmək və s.

- 8.4. İstehsalat təcrübəsi təhsil müəssisəsi ilə istehsalat müəssisələri arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq istehsalat müəssisələri ali təhsil müəssisələri tələbələrinin təcrübə keçmələri üçün təcrübə yerləri ayırlırlar.
- 8.5. Ali təhsil müəssisəsi: hər təqvim ilinə müəssisələrlə müqavilə bağlayır, istehsalat təcrübəsinin program və qrafikini onlarla razılışdırır; təcrübə bazasının profilini nəzərə almaqla ixtisası uyğun gələn və kifayət qədər iş təcrübəsi olan professor-müəllim heyəti sırasından təcrübə rəhbəri təyin edir; təcrübə keçirilən müəssisəni, eləcə də tələbələri müvafiq proqramlarla təmin edir; təcrübənin müəyyən olunmuş müddətdə keçirilməsinə və məzmununa nəzarət edir; zəruri hallarda təcrübəyə göndərilən tələbələrin tibbi müayinədən keçməsini təşkil edir.
- 8.6. İstehsalat müəssisələri: tələbələrin təcrübəsini təşkil edir və keçirir; kifayət qədər təcrübəsi olan işçilər arasından təcrübə rəhbərini təyin edir; tələbələrə təcrübə programı əsasında təcrübə yerlərini müəyyən edir; tələbələrin texniki sənədlərdən və ədəbiyyatdan, kompüter və çoxaldıcı texnikadan istifadəsinə imkan yaradır; tələbələri əmək mühafizəsi və təhlükəsizlik, müəssisənin daxili nizam-intizam qaydaları üzrə müvafiq təlimatlarla təmin edir; təcrübə keçən tələbələri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, vakansiya olduqda, müvafiq vəzifələrə təyin edir; təcrübə müddətində istehsalat müəssisəsinin təqsiri üzündən baş verə biləcək bədbəxt hadisələrə cavabdehlik daşıyır.
- 8.7. Təcrübə rəhbərləri həm təhsil, həm də istehsalat müəssisəsinin işçilərindən təyin olunurlar. Tədris təcrübəsi fənnin davamı olduğu halda, bu təcrübəyə rəhbər kimi həmin fənni tədris edən müəllim təyin edilir.
- 8.8. Təhsil müəssisəsi tərefindən təyin olunan rəhbər: istehsalatdan olan rəhbərlə birlikdə təcrübənin keçirilməsinə dair işçi programını hazırlayırlar; tələbələrin əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır; tələbələrə fərdi tapşırıqların, təcrübə mövzularının müəyyənləşdirilməsində və onların iş yerlərinə təhkim olunmasında iştirak edir; tələbələrə fərdi tapşırıqların yerinə yetirilməsində metodiki yardım göstərir və onlara buraxılış işi üçün lazımlı materialların toplanmasında kömək edir; tələbələrə təcrübə programının yerinə yetirilməsi barədə hesabat tərtib edilməsində metodiki yardım göstərir.
- 8.9. Tələbə gündəliyi və hesabatı komissiyaya təqdim etməklə müdafiə edir və nəticələri 100 bala qədər qiymətləndirilir.

9. Buraxılış Yekun Dövlət Attestasiyası

- 9.1. Təhsil programı təhsilalaların Buraxılış Yekun Dövlət Attestasiyası ilə yekunlaşır. Yekun Dövlət Attestasiyasına tədris planının bütün şərtlərini yerinə yetirmiş, nəzərdə tutulmuş fənlər və təcrübələr üzrə kredit qazanmış tələbələr buraxılırlar. Buraxılış Yekun Dövlət Attestasiyasının təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq normativ-hüquqi sənədləri əsasında keçirilir.


10. Məşgulluq və ömürboyu təhsil

- 10.1. “050703-Balıqcılıq” ixtisası üzrə Təhsil Proqramının məzunları Azərbaycan Respublikasının Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olan qurumlarda, balıqcılıq məhsullarının istehsalı və emalı müəssisələrində, fərdi sahibkar təsərrüfatlarında, tədqiqat laboratoriyalarında (eləcə də Azərbaycan Milli Elmlər Akademiyası, universitet, yaxud beynəlxalq təşkilat və şirkətlərdə və s.) çalışıa bilərlər. Eyni zamanda məzunlar strateji idarəetmə mütəxəssisi, istehsalat mütəxəssisi, layihə meneceri kimi işləyə bilərlər.

- 10.2. Ali təhsil müəssisəsi Təhsil Proqramının məzunlarının məşğulluğu dair müntəzəm sorğular keçirməli, eləcə də vakant iş yerlərinə dair məlumatları öz vəb səhifəsində yerləşdirməlidir.
- 10.3. Təhsil Proqramının müvafiq vakansiyalar barədə tələbələr məlumatlandırılır və həmin məlumatlar vəb saytda yerləşdirməlidir.
- 10.4. "050703-Balıqçılıq" ixtisası üzrə Təhsil Proqramının məzunları təhsillərini magistratura səviyyəsinin "Balıqçılıq və baqlıqçılıq təsərrüfatı işi", "Ekologiya", "Kimya" və "Biologiya" ixtisasları qrupuna daxil olan müvafiq ixtisaslaşmarda davam etdirə bilərlər.
- 10.5. Təhsil müddətində əldə olunan bilik, bacarıq və yanaşmalar məzunların müstəqil şəkildə ömürboyu təhsil almaları üçün ilkin şərtlərdəndir.

Razılaşdırılmışdır:

Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Aparat rəhbərinin müavini,
Elm, ali və orta ixtisas təhsil şöbəsinin
müdiri

 **Yaqub Piriyev**

"19" 08 2020-ci il

Kənd təsərrüfatı ixtisasları
grupu üzrə Dövlət Təhsil Proqramlarını
hazırlayan işçi qrupun sədri

 **İbrahim Cəfərov**

"18" 08 2020-ci il



Təhsil Proqramı və fənlər üzrə təlim nəticələri

Ali təhsil müəssisəsi Təhsil Proqramı və hər fənn üzrə gözlənilən təlim nəticələrini müəyyən etməlidir. Aşağıdakı cədvəllərdə ən azı 6 təlim nəticəsi sadalanmalıdır (Təhsil Proqramı və hər fənn üzrə ayrılıqda)

Təhsil Proqramının təlim nəticələri (PTN)

PTN 1. Ixtisası üzrə Azərbaycan və xarici dillərdən birində şifahi və yazılı kommunikasiya bacarıqlarına; ən azı bir xarici dildə (ingilis dili daha məqsədə uyğundur) kommunikasiya bacarıqlarına yiyələnir;

PTN 2. Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərəkətli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə; Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına yiyələnir;

PTN 3. İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə; Peşə fəaliyyətində təbiət elmlərinin əsas qanunlarından, umumi və bioloji kimyanın əsasları və onun ixtisas üzrə tətbiqləri metodlarına, riyazi-fiziki metodlardan və tədqiqat üsullarından, riyazi modelləşdirmə metodlarından istifadə bacarığına yiyələnir;

PTN 4. Bioloji müxtəlifliyi və onun genetik fondunun çoxillik dinamikasını araşdırmaq, ixtiofaunanın problemlərini tədqiq etmək, nadir balıq növlərinin ekosistemdən çıxması təhlükəsinə qarşı mübarizə tədbirlərini həyata keçirmək bacarıqlarına yiyələnir. Balıqların həyat fəaliyyəti və məhsuldarlığı üçün suyun əsas faktor olmasını, bütün fizioloji və biokimyəvi proseslər və orqanizmdən lazımsız maddələrin xaric edilməsində suyun həlledici rol oynamasını, Xəzərin ixtiofaunasının növ müxtəlifliyini, burada balıqların kürütökəmə, qışlama və yemləmə miqrasiyasını, Xəzərdə balıq ehtiyatının azalmasının səbəblərini, nadir növlərin səciyyəvi bioekoloji xüsusiyyətlərini tədqiq etmək bacarığına yiyələnir;

PTN 5. Əsas balıqartırma obyektlərinin bioekoloji və təsərrüfat xüsusiyyətlərini, balıq ehtiyatının artırılma texnologiyasını, balıq təsərrüfatlarının məhsuldarlığını müəyyən edən amilləri, stenoterm və evriterm balıqların yetişdirilməsi xüsusiyyətlərini, təsərrüfatlarda intensivləşmə tədbirlərini, balıqların yemləndirilməsi, müxtəlif qida maddələrinə olan tələbatını, bitki və heyvan mənşəli qidaların tərkibini, balıq təsərrüfatlarında ən çox yayılan xəstəliklərin təbiətini, töretdiyi fəsadları və onlara qarşı mübarizə tədbirlərini, sənaye balıq yetişdirilməsinin xarakterik xüsusiyyətlərini, su mühitinin məqsədönlü formalasdırılmasını və ona qoyulan əsas tələbləri, qəfəs, hovuz və qapalı su təchizatı qurğularında balıq yetişdirilməsinin səciyyəvi xüsusiyyətlərini, əsas balıqyetişdirmə obyektlərinin bioloji və təsərrüfat xarakteristikasını, sənaye balıqçılığının müxtəlif formalarının inkişafı üçün ərazinin xüsusiyyətlərini, gələcək inkişaf imkanlarını, qəfəslərin hazırlanması texnologiyasını, təsnifatını, balıqların qəfəslərdə yerləşdirilməsi, yem texnologiyası, hovuzlarda yetişdirilməsi və yemlənməsini, qapalı su təchizatı sisteminde balıqların yetişdirilməsinin mərhələlərini təyin etmək bacarıqlarına yiyələnir.

PTN 6. Xüsusu və ümumi ixtiologiyani, balıq və onların yem orqanizmlərinin həyat tərzini və s. nəzəri və praktiki biliklərini konkret təsərrüfat sahələrində tətbiq etməyi, balıq və balıq məhsullarının istehsalı və emalı texnologiyalarının konkret istehsalat və emal müəssisələrində tətbiqini həyata keçirmək bacarıqlarına yiyələnir.

PTN 7. Balıq xəstəlikləri zamanı balıqçılıq tələblərini və qaydalarını təsərrüfatda təmin edilməsi sahəsində əldə etdiyi bilikləri tətbiq etməyi, balıqçılıqda intensifikasiya tədbirlərini, meliorativ işlərin aparılmasını, süni kürü tökəmə yerlərinin yaradılmasını, müxtəlif balıqların yem rasionu hazırlamağı, yemlənməsinin sutkaliq normalarını, xəstəliklərin profilaktikasını və müalicəsini bacarır.

Fənn üzrə təlim nəticələri (FTN)

"Azərbaycan tarixi" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Azərbaycanın dönyanın ən qədim yaşayış məskənlərindən, ilk sivilizasiya məkanlarından biri olmasını müəyyən etməyi bacarmaq.

FTN 2. Azərbaycanın qədim, orta əsrlər və yeni dövrdə dövlətçiliyinin təşəkkülü şəraitini, siyasi, beynəlxalq amilləri təhlil etməyi bacarmaq.

FTN 3. Azərbaycan xalqının təşəkkülü, formallaşmasında ideoloji, iqtisadi və mədəni amillərin rolunu təhlil etməyi bacarmaq.

FTN 4. Azərbaycan xalqının mürəkkəb, həm də qəhrəmanlıq nümunələri ilə zəngin tarixinin mərhələlərini, hər dövrün fərqli xüsusiyyətlərini təhlil etməyi bacarmaq.

FTN 5. Azərbaycan dövlətinin müasir dünyada yeri və rolunu sistemli şəkildə öyrənmək.

FTN 6. Azərbaycan tarixinin inkişafının tarixi təcrübəsində düzgün nəticələr çıxarmağı bacarmaq.

"Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Qloballaşma şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara yiyələnmək. Dövlət dili haqqında ferman və sərəncamlar, "Ulu öndər Heydər Əliyev və Azərbaycan dili" mövzusunda təqdimatlar hazırlamağı öyrənmək. "Azərbaycan dilində işgüzar və akademik kommunikasiya" fənninin məqsəd və vəzifələrini bilmək. Kommunikasiyanın forma və funksiyaları, kommunikasiya səviyyələri barədə biliklərə sahib olmaq.

FTN 2. Akademik kommunikasiya prosesində köməkçi nitq hissələrinin rolunun nədən ibarət olduğunu mənimsəmək. Şifahi və yazılı kommunikasiyalar, habelə nitqə verilən tələblər: nitqin düzgünüyü, dəqiqliyi, aydınlığı, səlisliyi, təmizliyi, yüğcamlığı, sadəliyi, zənginliyi, rabitəliliyi və digər önəmlı məsələlərin rolunu müasir tələblər səviyyəsində öyrənmək

FTN 3. Kommunikasiya ritorikasının nədən ibarət olduğunu, ədəbi dilin üslublarını, Azərbaycan ədəbi dilinin aktiv və passiv leksikasını bilmək. Ədəbi dil və kommunikativlik, kommunikativliyin növləri, kommunikativlikdə rabitə və kommunikativ strategiya və yaradıcılıq texnologiyalarını mənimsəmək.

FTN 4. Dinləmə mədəniyyəti və dinləmənin kommunikasiya növü kimi mahiyyətini öyrənmək. Dinləmə və diqqət, dinləmə formaları, dinləmə bacarıqlarının təkmilləşdirilməsinin önemini qavramaq. Kommunikasiya mədəniyyəti, danışış etikası və müraciət etiketləri barədə məlumatlara yiyələnmək. Təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan nitq) özünəməxsusluğunu bilmək.

FTN 5. Müasir Azərbaycan dilinin işgüzar üslubu barədə məlumatları və qaydaları öyrənmək. İşgüzar kommunikasiyada məktubların rolu, elektron və onlayn kommunikasiyalar barədə biliklərini zənginləşdirmək.

FTN 6. Rəsmi-işgüzar sənədlərdə dili barədə məlumatları öyrənmək. İşgüzar kommunikasiyaların növləri və formaları, həmçinin dili və üslubu barədə məlumatlara yiyələnmək. İşgüzar kommunikasiyada Azərbaycan dilinin saflığının, orfoqrafiya qaydalarının və cümlə quruluşuna əməl olunmasının mahiyyətini öyrənmək. İşgüzar ritorika haqqında nəzəri və praktik çalışmalaramalı olmaq.

"Xarici dildə işgüzar və akademik kommunikasiya" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Ümumi ingilis dilində dinləmə, danışış, oxu və yazı bacarıqlarına yiyələnmək, gündəlik söhbətləri eşidib anlama, onlara qeyri-rəsmi cavab vermə, dialoq qurma, mürəkkəb cümlələri düzgün zaman formasında şifahi işlətmə, ingilis dilində kiçik paraqrafların, qeyri-rəsmi məktubların yazılması, habelə kiçik mətnləri oxuyub anlama, mətnlər üzrə suallara cavab vermə, A2 səviyyəsi üzrə lügətə yiyələnmək.

FTN 2. Ümumi ingilis dilində B1 səviyyədə dialoqları dinləyib anlamaq, həmin səviyyə üzrə sözlərdən istifadə etməklə mürəkkəb strukturlu tabeli və tabesiz mürəkkəb cümlələr qurmaq;

150 sözlük esselər yazmaq, effektiv giriş və nəticə yazmaq bacarıqlarına yiyələnmək; rəsmi-məktubların strukturunu öyrənmək; həmin struktur üzrə işgüzar məktubun yazılışına yiyələnmək; rəsmi təqdimatlar etmək.

FTN 3. Ümumi ingilis dilində B2 səviyyəsində kinoları izləmək, kitabları oxumaq, onlar haqqında şərh yazmaq, onları təhlil etmək, etdikləri təhlilləri təqdimatlar vasitəsilə dinləyiciyə çatdırmaq.

FTN 4. İqtisadi terminlərin, habelə işgüzar ingilis dili lügətinə yiyələnmək, deskriptiv yazı növündən istifadə edərək qrafik, cədvəl və faiz göstərən sirkulyar qrafiklərin akademik şifahi təsviri; 3-cü şəxsin adından istifadə edərək fikirlər irəli sürmə, ümumi akademik fikir mübadiləsi aparmağı bacarmaq.

FTN 5. İşgüzar mühitdə sərbəst dialoq, müzakirə, diskussiya aparmaq və debat etmək bacarığına yiyələnmək; özünü professional mühitdə ingiliscə təqdim etməyi bacarmaq.

FTN 6. 2-ci və 3-cü conditional cümlələrin şifahi nitqdə düzgün işlədilməsi, vasitəli nitqdə olan dialoqların vasitəsiz nitqdə şifahi istifadə etmə bacarığının inkişafı, akademik söz bazasına yiyələnmə və onlardan şifahi nitq zamanı asanlıqla istifadə edilməsi bacarığı; rəvan ingilis dilində akademik şəkildə danışmağı bacarmaq.

“Riyaziyyat” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Xətti cəbri tənliklər sistemi, xətti fəza, xətti çevirmə və digər xətti təbiətə malik olan riyazi obyektləri öyrənməyi.

FTN 2. Diferensial və integral hesabının köməkliyi ilə funksiya və dəyişən kəmiyyətlərin tədqiqini bilməyi

FTN 3. Riyazi biliklər əsasında analitik və eksperimental-tədqiqi məsələlərin həllində riyazi təhlil aparmağı öyrənmək .

FTN 4. Riyazi usullardan istifadə etməyi və riyaziyyatdan istifadə olunacaq fənlərin tədrisi üçün nəzəri baza formalaşdırmağı.

FTN 5. Balıqcılıq məsələlərinin həllində effektiv-riyazi həll üsullarını seçməyi.

FTN 6. Riyazi modelləşmənin əsaslarını öyrənmək.

“Ümumi kimya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Atomun quruluşu, molekulların quruluşu, oksidləşmə reduksiya reaksiyaları, məhlullar, elektrolitik dissosiasiya, kompleks birləşmələr, eketrokimyəvi proseslər haqqında biliklərə malik olmaq.

FTN 2. Torpaq, su, toxuma, qan, yem, zülal və yağların tərkibini müəyyən etməyi bacarmaq. malik olmaq.

FTN 3. Analitik təhlil aparma, analitik təhlil aparmaqla ekologianın vəziyyəti, ərzaq məhsullarının qidalılılığı və zərərliliyinin aşkar olunmasına dair biliklərə malik olmaq.

FTN 4. Kimyəvi xammal mənbələri və onların işlənmə yolları, karbohidrogenlər, spirtlər, aldehid və ketonlar, karbon turşuları və onların törəmələri, sulu karbonlar, azotlu üzvi birləşmələr və bioloji feal üzvi birləşmələr haqqında biliklərə malik olmaq.

FTN 5. Canlı organizmlərin əsasını təşkil edən üzvi maddələrin tərkib və xassələri, onlarda gedən inkişaf və böyüməni, maddələr mübadiləsini və metabolizm mexanizminə dair biliklərə yiyələnmək.

FTN 6. İnsektisidlər, herbisidlər, funksidlər və digər preparatların tərkibi haqqında mövcud biliklərə malik olmaq.

“Bioloji kimya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Canlıların kimyəvi təbiəti və həyat hadisələri, maddələr mübadiləsinə dair biliklərə malik olmaq.

FTN 2. Canlı organizmlərdə (bitki, heyvan, insan) və ərzaq məhsullarındaki üzvi və qeyri-üzvi birləşmələr, onların növləri: statik biokimya, dinamik biokimya və funksional biokimya haqqında biliklərə yiyələnmək.

FTN 3. Statik biokimya: orqanizmin əsasını təşkil edən sulu karbonları, yağıları, zülalları və nuklein turşuları haqqında biliklərə malik olmaq.

FTN 4. Maddələr mübadiləsinin tənzimində iştirak edən vitaminlər, fermentlər və hormonlar haqqında biliklərə yiylənmək.

FTN 5. Dinamik biokimya: maddələr və enerji mübadiləsinə dair biliklərə malik olmaq.

FTN 6. Funksional biokimya: canlı orqanizmlərin üzv və toxumalarında bitki və heyvan mənşəli ərzaq məhsullarında maddələr mübadiləsinin xüsusiyyətlərinə dair biliklərə malik olmaq.

"Heyvandarlığın əsasları" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Müxtəlif növ kənd təsərrüfatı heyvanlarının əcdadı, mənşəyi haqqında biliklərə malik olmaq.

FTN 2. Kənd təsərrüfatı heyvanlarının bioloji-təsərrüfat xüsusiyyətləri, ayrı-ayrı məhsuldarlıq istiqamətinə malik olan heyvanlardan yüksək məhsul istehsalı texnologiyası üzrə biliklərinə yiylənmək.

FTN 3. Heyvanların düzgün yetişdirilməsi və yemləndirilməsinin təşkilini bacarmaq.

FTN 4. Damazlıq heyvanlarının seçilmə qaydası və heyvanların saxlanma-bəslənmə formalarını bacarmaq.

FTN 5. Məhsuldarlıq istiqamətinə görə sürü və naxırların təşkili, heyvanların kökəldilmə formalarına dair biliklərə malik olmaq və onları həyata keçirə bilmək.

FTN 6. Heyvanların məhsuldarlığından asılı olaraq tələb olunan yemlərin istehsalı və tədarükü, heyvanların çıxdaş edilme müddətləri və formaları haqqında biliklərə yiylənmək.

"Biofizika" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Biofizikanın təbiət elmləri sırasında yerini və vəzifələrini bilmək.

FTN 2. Bioloji kinetikanın xüsusiyyətlərini bilmək.

FTN 3. Termodynamika qanunlarının biologiyada tətbiqininə dair biliklərə yiylənmək.

FTN 4. Makromolekulyar strukturun və proseslərin fiziki-kimyəvi xüsusiyyətlərini bilmək.

FTN 5. Membranın həyatı vacib proseslərin icrasındaki rolunu bilmək.

FTN 6. Fotobioloji və radiobioloji proseslərin fiziki-kimyəvi xüsusiyyətlərini bilmək.

"İnformatika" fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. İnformasiya proseslərinin əsas üsul və vasitələrinə yiylənmək, kompüterlərin texniki və program təminatlarından istifadəni və onların informasiyanın idarə edilməsi vasitəsi kimi tətbiqi bacarığına, lokal və qlobal kompüter şəbəkələrində informasiya ilə işləmə qabiliyyətinə malik olmaq.

FTN 2. İxtisas sahəsinə uyğun qoyulmuş məsələyə uyğun olaraq verilənlərin emalı üçün aparat və program vasitələrini seçmə, məsələnin həllində tətbiq etmə, həmçinin hesablamanın nəticələrini təhlil etmə və alınmış nəticələri əsaslandırma bacarığına yiylənmək.

FTN 3. Yerli və xarici ədəbiyyat mənbələrdən və internet resurslarından istifadə edərək ixtisas sahəsinə uyğun zəruri verilənləri toplama, təhlil etmə və analitik hesabat hazırlama bacarığına yiylənmək.

FTN 4. Analitik və tədqiqat məsələlərinin həlli üçün müasir texniki vasitələrdən və informasiya texnologiyalarından istifadə bacarığına malik olmaq.

FTN 5. Kommunikativ məsələlərin həlli, internetdə axtarış və arayış sistemləri vasitəsilə peşə əhəmiyyətli informasiyanın axtarışı və seçimi vasitələrindən və informasiya texnologiyalarından istifadə qabiliyyətinə malik olmaq.

FTN 6. Təlim və özünütəlim proseslərində iştirak üçün İKT vasitələrindən istifadə imkanlarına malik olmaq.

“Latın dili” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıqçılıq terminologiyasının nəzəri əsasları haqqında biliklərə yiyələnmək.

FTN 2. Orfoepiya, orfoqrafiya və latin dilinin qramatikasına yiyələnmək.

FTN 3. Qədim yunan dilinin qramatikasında müşahidə olunan dəyişikliklər haqqında biliklərə malik olmaq.

FTN 4. Xəstəlik tarixi və onun latin dilində tərtibi haqqında biliklərə malik olmaq.

FTN 5. Anatomik və klinik terminologiya haqqında biliklərə malik olmaq.

FTN 6. Kimyəvi, botaniki və zooloji terminologiya haqqında biliklərə yiyələnmək.

“Mikrobiologiya və toksikologiya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Mikroorganizmlər haqqında anlayışlar, mikroorganizmlərin müxtəlifliyi, bakteriyalar, mikoplazmalar, viruslar, aktinomisetlər, göbələklər, yosunlar, ibtidailər haqqında biliklərə malik olmaq.

FTN 2. Mikroklärin qısa səciyyəsi, yayılması və təbiətdə maddələr dövranında rolü, mikroorganizmlər və xəstəliklər haqqında mövcud biliklərə yiyələnmək.

FTN 3. Patogenlik və immunitet, mikrob əleyhinə preparatlar, mikroorganizmlərin sistematikası, morfolojiyası və quruluşu, mikroorganizmlərin fiziologiyası, kimyəvi tərkibinə dair biliklərə yiyələnmək.

FTN 4. Mikroorganizmlərin qidalanması və metabolizm, tənəffüsü, boyatma və çoxalması, təbiətdə yayılmasına dair biliklərə malik olmaq.

FTN 5. Texniki, fiziki, kimyəvi və bioloji amillərin mikroorganizmlərə təsiri, infeksiya və immunitet haqqında təlimlər, mikroorganizmlərin genetikası haqqında biliklərə malik olmaq.

FTN 6. Stafilocoklar, streptokoklar, bağırısaq bakteriyaları fəsiləsi, patogen anaerob mikroorganizmlər, spirellər, spiroxetlər, mikoplazmalar haqqında mövcud biliklərə yiyələnmək.

“Geodeziya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Geodeziya üzrə ümumi biliklərə malik olmaq.

FTN 2. Bütövlükdə Yerin və yaxud onun ayrı-ayrı hissələrinin forma və ölçülərinin təsvirini çəkməyi bacarmaq.

FTN 3. Müxtəlif növ mühəndisi məsələlərin həllində istifadə olunan ölçmə metodları haqqında biliklərə malik olmaq.

FTN 4. Geodeziyanın bölmələri haqqında ümumi biliklərə malik olmaq.

FTN 5. Geomatika, GPS, PZ-90, WGS-84, Miqyas (xəritə), bucaq ölçümü standartları haqqında biliklərə malik olmaq.

FTN 6. Balıqçılıq təsərrüfatlarının qurulması zamanı torpağın forma və ölçüləri haqqında lazımi ölçmələri aparmağı bacarmaq.

“Ümumi ixtiologiya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Çənəsizlər və dəyirmiağızlılar sinfinin ümumi xarakteristikasına dair biliklərə malik olmaq.

FTN 2. Çənəsizlər və dəyirmiağızlılar sinfinin xarici və daxili quruluşu, bədən örtüyü, skelet, əzələ, həzm, qan-damar, ifrazat, çoxalma və sinir sistemləri haqqında biliklərə yiyələnmək.

FTN 3. Qiğırdaklı balıqlar sinfinin xarakterik xüsusiyyətləri, onların təkamülü və mənşəyinə dair biliklərə malik olmaq.

FTN 4. Qiğırdaklı balıqlar sinfinin xarici və daxili quruluşu, bədən örtüyü, skelet, əzələ, həzm, qan-damar, ifrazat, çoxalma və sinir sistemləri haqqında biliklərə yiyələnmək.

FTN 5. Sümüklü balıqlar sinfinin xarakterik xüsusiyyətləri, onların təkamülü və mənşəyi haqqında biliklərə malik olmaq.

FTN 6. Sümüklü balıqlar sinfinin xarici və daxili quruluşu, bədən örtüyü, skelet, əzələ, həzm, qan-damar, ifrazat, çoxalma və sinir sistemləri, onların biosenozda əhəmiyyəti haqqında biliklərə yiyələnmək.

“Balıqların morfolojiyası və fiziologiyası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıqların hərəkət orqanları sisteminin ümumi xarakteristikası, skelet, sümük və fəqərə birləşmələri haqqında biliklərə malik olmaq.

FTN 2. Balıqların əzələ, dəri örtüyü (pulcuqlar), həzm sistemi, tənəffüs sistemi, sidik ifrazat sistemi, çoxalma sistemi, ürək-damar sistemi, qan dövranı, sinir sistemi orqanlarının quruluş xüsusiyyətləri haqqında biliklərə malik olmaq.

FTN 3. Toxuma haqqında təlim, toxumaların mənşəyi, birləşdirici, əzələ, sinir toxumalarının quruluşu, morfoloji funksional təsnifatı, orqanların histoloji quruluşunun qanuna uyğunluqları haqqında biliklərə malik olmaq.

FTN 4. Balıqların fiziologiyası haqqında ümumi anlayışlar, orqan və toxumaların özünü tənzimləmə xassələri haqqında biliklərə malik olmaq.

FTN 5. Müxtəlif növ balıqların həzm prosesinin xüsusiyyətləri, qan, qan dövranı sisteminin fiziologiyası, tənəffüs və biokimyevi proseslərin fizioloji xüsusiyyətləri, oksidləşmənin əhəmiyyəti haqqında biliklərə malik olmaq.

FTN 6. İkicürtənəffüslü balıqlarda aq ciyərin tənəffüs prosesində iştirakı, balıqlarda maddələr və enerji mübadiləsi, inkişaf, çoxalma, sinir və əzələ fiziologiyası, mərkəzi sinir sisteminin fiziologiyası, qıcıq və ona cavab reaksiyası; duyu, görmə, lamisə, dadbilmə prosesinin mahiyyəti, stresslər haqqında biliklərə malik olmaq.

“Balıqların yetişdirilmə texnologiyası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıqların yetişdirilməsinin nəzəri əsasları haqqında müasir biliklərə malik olmaq.

FTN 2. Süni üsulla balıqların artırılması, onların yetişdirilməsini bacarmaq.

FTN 3. Soyuq susevən və isti susevən balıqların yetişdirilməsi zamanı oxşar və fərqli xüsusiyyətləri bilmək.

FTN 4. Balıqlardan kürü və toxum mayesini almaq, kürüləri mayalandırmaq, inkubasiya aparatları ilə işləmə, kürüləri inkubasiya aparatlarına yerləşdirmək bacarıqlarına malik olmaq.

FTN 5. Balıq sürfələrinin və körpələrinin qidalandırılması, balıq körpələrinin böyüdülməsi, balıqlara suyun hidrokimyevi göstəricilərinin təsirini müəyyən etməyi bacarmaq.

FTN 6. Balıqların məhsuldarlıq göstəricilərini müəyyən etməyi, balıqçılıqda damazlıq işinin təşkilini bacarmaq.

“Balıqların yemləndirilmə texnologiyası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıqların yemləndirilməsinin nəzəri əsasları haqqında biliklərə malik olmaq.

FTN 2. Balıqlar üçün müxtəlif cür yemlərin (təbii, xamışəkilli, qranul, qarışq) hazırlanması qaydalarını bacarmaq.

FTN 3. Balıqların yemləndirilməsi və həzmolunma proseslərini, balıqların yem tələbatını müəyyən etməyi bacarmaq.

FTN 4. Heyvan və bitki mənşəli yem komponentlərinin xüsusiyyətlərini, yemlərin mikrobioloji və kimyevi analiz və sintez üsulları haqqında biliklərə malik olmaq.

FTN 5. Balıq sürfələrinin, körpələrinin və əmtəəlik fərdlərin yem normalarını müəyyən etməyi və onları yemləndirməyi bacarmaq.

FTN 6. Müxtəlif şirkətlərin, o cümlədən “Aller Akva” kompaniyası və onun istehsal etdiyi yem məhsulları, yemləmədə yem əmsali, balıqların yemləmə texnologiyasının tətbiqi və onun təkmilləşdirilməsi haqqında biliklərə malik olmaq.

“Balıqların seleksiyası və genetikası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Seleksiyanın məzmunu, məqsədi və vəzifələri haqqında biliklərə malik olmaq.

FTN 2. Seleksiyanın ilkin mərhələsi və metodları haqqında klassik və müasir biliklərə malik olmaq.

FTN 3. Seleksiyanın genetik əsasları, ovogenez, spermotogenez, balıqçılıqda seleksiyanın əsas istiqamətləri haqqında biliklərə malik olmaq.

FTN 4. Seleksiya obyekti kimi balıqların bioloji xüsusiyyətləri, onların eksteryer və interyer əlamətlərində olan dəyişiklikləri qiymətləndirməyi bacarmaq.

FTN 5. Balıqların seleksiyasında seçmənin formaları, inbridinq və autbridinq, cinsiyətin tənzimlənməsi haqqında biliklərə malik olmaq.

FTN 6. Seleksiya metodları əsasında reproduktiv balıq sürülerinin yaradılması prinsipləri, seleksiya məqsədilə balıqların işarələnməsi metodlarını bacarmaq.

“Balıq məhsullarının gigiyenası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıq və balıq məhsullarının qida dəyəri, kənd təsərrüfatının inkişafında balıqçılığın roluna dair biliklərə malik olmaq.

FTN 2. Balıqçılıq sektorunda baytarlıq və sanitariya qaydalarını bilmək, balıq və balıq məhsullarının epizootik müayinəsini həyata keçirməyi bacarmaq.

FTN 3. Balıqların yoluxucu və yoluxmayan xəstəliklərinə vaxtında diaqnoz qoymağı bacarmaq.

FTN 4. Balıq xəstəliklərinin müalicə olunması və onlara nəzarət tədbirlərinə peşəkar yanaşlığı bacarmaq.

FTN 5. Su obyektlərinin epizootik qiymətləndirilməsini, yüksək keyfiyyətli balıq və balıq məhsulları əldə etmək üçün baytarlıq xidmətləri göstərməyi bacarmaq.

FTN 6. Balıqçılıq təsərrüfatlarının quruluşu, balıqların biologiyası, patologiyası və biotexnologiyası sahəsində bilgilər, nəzəri və praktik biliklərə malik olmaq.

“Mülki müdafiə” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Mülki müdafiə üzrə sülh və müharibə dövründə baş verən fövqəladə hallarda yaranmış vəziyyəti qiymətləndirməyi bacarmaq.

FTN 2. Fövqəladə hallarda zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi, əhalinin mühafizəsinin öyrədilməsi və təşkilinə dair biliklərə malik olmaq.

FTN 3. Fövqəladə hallarda tələbə və müəllim heyətinin fəaliyyəti barədə məlumatlı olmaq.

FTN 4. Mülki müdafiə üzrə məşğələlərə hazırlığın metodlarını bilmək.

FTN 5. Müasir qırğıın vasitələri ilə zədələnmiş insanlara ilkin tibbi yardım göstərməyi bacarmaq.

FTN 6. Bakterioloji zədələnmə ocaqlarında epidemiya əleyhinə tədbir görməkdə əməli vərdişlərə malik olmaq.

“Əməyin mühafizəsi” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Əməyin mühafizəsinə dair ümumi biliklərə malik olmaq.

FTN 2. Əmək fiziologiyasının əsasları və həyat fəaliyyətinin səmərəli şəraitinə dair elmi biliklərə malik olmaq.

FTN 3. Yaşayış mühitinin təhlükəli və zərərli amillərini qiymətləndirməyi bacarmaq.

FTN 4. Texnoloji proseslərin təhlükəsizliyinin ekologiyasının yüksəldilməsinin ümumi üsul və vasitələri haqqında biliklərə malik olmaq.

FTN 5. Ekobiomühafizə texnologiyası haqqında biliklərə malik olmaq.

FTN 6. Fövqəladə vəziyyətlərdə texniki sistemlərin normal işləməsini təmin edən üsullar və vasitələr haqqında məlumatlı olmaq.

“Balıq təsərrüfatlarında tədqiqat üsulları” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Azərbaycanda balıqçılığın müasir vəziyyəti və inkişafı, dünyada akvakultuta və marikulturalın inkişafına dair mövcud biliklərə malik olmaq.

FTN 2. Balıqçılıq təsərrüfatı yaratmaq üçün tələb olunan şərtləri, balıqların iqlimləşdirilməsi qanunauyğunluqlarını bilmək və onları həyata keçirməyi bacarmaq.

FTN 3. Balıqçılıqda aparılan melorasiya tədbirlərini, göl (nohur), qəfəs, hovuz və qapalı balıqçılıq təsərrüfatlarında balıqların böyümə və inkişafını tədqiq etməyi, təbii və süni balıqçılıq təsərrüfatlarında balıq yemlərinin miqdarının müəyyən edilməsi üsullarını bacarmaq.

FTN 4. Balıqların qışlamasının təşkilini, balıqçılıq təsərrüfatlarında intensivləşdirmənin kompleks tədbirlərini bacarmaq.

FTN 5. Balıqcılıq təsərrüfatlarında suyun hidrokimyəvi göstəricilərini müəyyən etməyi, balıqların sünə göllərdə yemləndirilməsini, balıq sürfələrinin zavod usulu ilə alınmasını bacarmaq.

FTN 6. Balıq yemlərinin kimyəvi tərkibi və qidalılığını müəyyən etməyi, balıqlara veriləcək yemin miqdarını təyin etməyi bacarmaq.

“Balıqcılığın əsasları” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Balıqcılığın iqtisadi əhəmiyyəti, balıqların növ müxtəlifliyi, onların qidalı maddələrlə zəngin olan yemlərlə düzgün yemləndirilməsinə dair biliklərə malik olmaq.

FTN 2. Yaşından asılı olaraq balıqların kütlə dəyişkənliliyini nəzərə almaqla əmtəəlik təsərrüfatlarda balıqların düzgün yetişdirilməsini bacarmaq.

FTN 3. Balıq xəstəliklərini müəyyən etmək, diaqnoz qoymaq və xəstəliklərə qarşı mübarizə aparmağı bacarmaq.

FTN 4. İnkişaf etmiş ölkələrin balıqcılıq təcrübəsi, dünyada, o cümlədən Azərbaycanda balıqcılığın yaranma tarixi haqqında biliklərə malik olmaq.

FTN 5. Balıq yetişdirilən su hövzələrinin hidrokimyəvi göstəricilərini müəyyən etməyi bacarmaq.

FTN 6. Balıqcılıq təsərrüfatlarında yetişdirilən balıq formalarının vəhşi əcdadları, balıqların təsərrüfat əhəmiyyəti, ölkəmizdə aparılmış ixtioloji tədqiqatlar, dünyada, o cümlədən Azərbaycanda balıqcılığın müasir vəziyyəti haqqında biliklərə malik olmaq.

“Göl balıqcılığı” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Dünyada, o cümlədən Azərbaycanda göl balıqcılığı haqqında mövcud məlumatlara malik olmaq.

FTN 2. Balıqartırma göllərinin yaradılması, onların funksiyaları haqqında məlumatlı olmaq.

FTN 3. Göl balıqcılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların iş prinsipləri haqqında məlumatlı olmaq və onlarla işləməyi bacarmaq.

FTN 4. Göl balıqcılığı obyektləri ilə işləməyi bacarmaq.

FTN 5. Əmtəəlik balıqcılığın dövriyyəsi haqqında biliklərə malik olmaq.

FTN 6. Göllərdə balıqların intensiv yetişdirilməsini, balıqların səmərəli ovlanması bacarmaq.

“Xüsusi ixtiologiya” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. İxtiologianın müasir problemləri, sistematikanın qaydaları, növəmələgəlmə və faunanın formalaşma prosesi haqqında biliklərə malik olmaq.

FTN 2. Xordalılar tipi, çənəlilər yarımtipi, çənəsizlər sinifüstü, dəyirmiağızlılar sinfi haqqında mövcud biliklərə malik olmaq.

FTN 3. Balıqlar sinifüstü, qığırdaqlı balıqlar sinfinin təsnifatını bilmək, onların qısa xarakteristikasını verməyi bacarmaq.

FTN 4. Sümüklü balıqlar sinfinin təsnifatını bilmək, ali sümüklü balıqların qısa xarakteristikasını verməyi bacarmaq.

FTN 5. Azərbaycan faynasında yayılmış balıq dəstələri, fəsilələri, cinsləri, növ və yarımnövləri haqqında biliklərə malik olmaq.

FTN 6. Balıqların coğrafi yayılması, onların filogenezini və əcdadları haqqında biliklərə malik olmaq.

“Balıqların biometriyası” fənni üzrə təlim nəticələri (FTN)

FTN 1. Dünya, o cümlədən Azərbaycan sularında ixtioloji tədqiqatların aparılması metodlarına dair məlumatlara malik olmaq.

FTN 2. Balıqların sistematikasına dair aparılmış tədqiqatlar, seçmə üsulu və ilkin məlumatların qruplaşdırılması qaydaları haqqında biliklərə malik olmaq, balıqların morfometrik əlamətlərini ölçməyi bacarmaq.

FTN 3. Balıqların morfometrik əlamətlərinin göstəricilərinin ədədi ortasının, variasiya əmsalının, orta arifmetrik rəqəm və onun səhvinin, orta kvadratik kənaraçixmanın hesablamağı bacarmaq.

- FTN 4.** Balıqların başlıca morfometrik əlamətlərinin statistik qiymətləndirilməsini, morfometrik əlamətlər arasındaki fərqi (M_{diff}) hesablaşmağı bacarmaq.
- FTN 5.** Balıqların morfometrik əlamətlərinin differensiya müqayisəsini (cərgələri), onların t-student kriteriyasına görə dəqiqliyini, balıqların cinsiyət yetkinliyi və məhsuldarlığının təyin etməyi bacarmaq.
- FTN 6.** Balıq ehtiyatlarının qiymətləndirməyi və mümkün balıq ovunun təyin etməyi bacarmaq.

“Qəfəs balıqcılığı” fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1.** Balıq yetişdirilən qəfəslərin forma və ölçüləri haqqında məlumatlara malik olmaq.
- FTN 2.** Qəfəslərin yerləşdirildiyi su hövzələrinin xüsusiyyətlərini müəyyən etməyi bacarmaq.
- FTN 3.** Qəfəslərin quraşdırılması qaydalarını və onlara qulluq etməyi bacarmaq.
- FTN 4.** Qəfəslərdə saxlanan balıqların süni və təbii yemlə yemləndirilməsini bacarmaq.
- FTN 5.** Satış üçün balıqların qəfəslərdə saxlanması normalarını müəyyən etməyi bacarmaq.
- FTN 6.** Hazırda Azərbaycanda mövcud qəfəs balıqcılığını inkişaf etdirmək üçün Respublikamızda olan imkanlar haqqında biliklərə malik olmaq.

“İstehsalın iqtisadiyyatı və marketinq” fənni üzrə təlim nəticələri (FTN)

- FTN 1.** İstehsalın iqtisadiyyatı və onun spesifik xüsusiyyətləri, (müəssisə, birləşmə) iqtisadi nezəriyyə haqqında biliklərə malik olmaq.
- FTN 2.** Bazar münasibətləri şəraitində istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi yolları, elmi-texniki tərəqqinin nailiyyətləri, torpaq, əmək və maddi resurslardan səmərəli istifadə etmə, məhsul istehsalının artırılması haqqında biliklərə malik olmaq.
- FTN 3.** Marketing biznesinin fəlsəfəsi, marketing sistemi, marketing sistemində bazar, marketing-miss, mal, mal siyasətinin əsas vasitələri haqqında biliklərə sahib olmaq.
- FTN 4.** Malların işlənmə mərhələləri və malların həyat dövrü, marketing sistemində qiymətin əmələ gəlməsi, satış və kommunikasiya fəaliyyəti, müəssisənin marketing fəaliyyətinin idarə olunması sistemi, ticarət müəssisələrinin marketing fəaliyyəti haqqında biliklərə malik olmaq.
- FTN 5.** İstehsalın təşkili anlayışı, balıqcılıq sisteminin elementləri, istehsalın ixtisaslaşdırılması və intensivləşdirilməsi, kənd təsərrüfatının planlaşdırılması, əməyin ödənilməsi, əsas istehsal vasitələrindən istifadənin təşkili, lizinq xidmətinin təşkili, kəndli-fermer təsərrüfatının təşkilati-iqtisadi əsaslandırılması haqqında biliklərə malik olmaq.
- FTN 6.** Sahibkarlığın formaları və növləri, müasir şəraitdə rəqabətin inkişafı, sahibkarlıqda marketing funksiyaları, özəlləşdirmə və sahibkarlıq, sahibkarlıq müqaviləsi, sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi haqqında biliklərə malik olmaq.